

# **“PAŞA Sığorta” ASC**

## **Maliyyə Hesabatları**

*31 dekabr 2015-ci il tarixində başa çatan il  
Müstəqil Auditorun Hesabatı ilə birlikdə*

## MÜNDƏRİCAT

### Müstəqil Auditorun Hesabatı

Maliyyə vəziyyəti haqqında hesabat .....	1
Mənfəət və ya zərər və digər ümumi gəlir haqqında hesabat .....	2
Kapitalda dəyişikliklər haqqında hesabat.....	3
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat .....	4

### MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

1. Əsas fəaliyyət .....	5
2. Hesabatların tərtibatının əsası .....	5
3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı .....	6
4. Mühasibat uçotu prinsiplərində və açıqlamalarında dəyişikliklər .....	17
5. Mühüm mühasibat uçotu ehtimalları, fərziyyələri və mühakimələri.....	18
6. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri .....	20
7. İnvestisiya qiymətli kağızları .....	20
8. Kredit təşkilatlarından alınacaq məbləğlər .....	22
9. Sığorta əməliyyatları üzrə debitor borcları .....	23
10. Əmlak, avadanlıq və qeyri-maddi aktivlər .....	23
11. Digər aktivlər və öhdəliklər .....	25
12. Sığorta müqavilələri üzrə öhdəliklər .....	26
13. Sığorta əməliyyatları üzrə kreditor borcları .....	26
15. Vergilər .....	27
16. Səhmdar kapitalı .....	29
17. Təəhhüdlər və potensial öhdəliklər .....	29
18. Sığorta fəaliyyətinin nəticələri .....	31
19. Haqq və komissiya gəliri, xalis .....	33
20. İşçilərlə bağlı xərclər .....	33
21. Ümumi və inzibati xərclər .....	33
22. İnvestisiya gəliri.....	34
23. Əlaqəli tərəflərlə əməliyyatlar.....	34
24. Risklərin idarə olunması.....	36
25. Maliyyə alətlərinin ədalətli dəyəri.....	49
26. Aktivlərin və öhdəliklərin müddətlər üzrə təhlili .....	50



Building a better  
working world

Ernst & Young Holdings (CIS) B.V.  
Port Baku Towers Business Centre  
South Tower, 9th floor  
153, Neftchilar Ave.  
Baku, AZ1010, Azerbaijan  
Tel: +994 (12) 490 7020  
Fax: +994 (12) 490 7017  
www.ey.com/az

Ernst & Yanq Holdings (SiAyEs) Bi.Vi.  
Port Baku Towers Biznes Mərkəzi  
Cənub Qülləsi, 9-cu mərtəbə  
Neftçilər prospekti, 153  
Bakı, AZ1010, Azərbaycan  
Tel: +994 (12) 490 7020  
Faks: +994 (12) 490 7017

## **"PAŞA Sığorta" ASC nin səhmdarına və Direktorlar Şurasına Müstəqil Auditorun Hesabatı**

Biz "PAŞA Sığorta" ASC-nin 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərər və digər ümumi gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici məlumatın icmalından ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

### ***Maliyyə hesabatları üçün rəhbərliyin məsuliyyəti***

Rəhbərlik hazırkı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarət üzrə məsuliyyət daşıyır.

### ***Auditorun məsuliyyəti***

Bizim vəzifəmiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Biz auditi beynəlxalq audit standartlarına uyğun olaraq aparmışıq. Bu standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mühakiməsindən, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarında əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsindən asılıdır. Bu risklər qiymətləndirilərkən auditor müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilməsi və hazırlanması məqsədilə müəssisənin maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Auditə, həmçinin, tətbiq edilmiş uçot prinsiplərinin münasibliyinin və rəhbərlik tərəfindən edilmiş ehtimalların məntiqiliyinin qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

### ***Rəy***

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2015-ci il tarixinə "PAŞA Sığorta" ASC-nin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

*Ernst & Young Holdings (CIS) B.V.*

11 aprel 2016-cı il

**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT****31 dekabr 2015-ci il tarixinə**

	<b>Qeydlər</b>	<b>2015</b>	<b>2014</b>
<b>Aktivlər</b>			
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	6	7,573	2,646
İnvestisiya qiymətli kağızları	7	15,021	16,959
Kredit təşkilatlarından alınacaq məbləğlər	8	62,613	51,478
Sığorta əməliyyatları üzrə debitor borcları	9	6,550	4,259
Təxirə salınmış xərclər	14	985	491
Təkrarsığorta aktivləri	12	12,796	8,873
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	10	1,759	1,326
Təxirə salınmış mənfəət vergisi aktivləri	15	498	746
Digər aktivlər	11	3,710	1,728
<b>Cəmi aktivlər</b>		<b>111,505</b>	<b>88,506</b>
<b>Öhdəliklər</b>			
Sığorta müqavilələri üzrə öhdəliklər	12	34,212	23,817
Sığorta əməliyyatları üzrə kreditör borcları	13	3,591	1,582
Təxirə salınmış gəlirlər	14	1,040	787
Cari mənfəət vergisi öhdəlikləri	15	1,795	586
Digər öhdəliklər	11	2,774	2,590
<b>Cəmi öhdəliklər</b>		<b>43,412</b>	<b>29,362</b>
<b>Kapital</b>			
Səhmdar kapitalı	16	50,000	50,000
Bölüşdürülməmiş mənfəət		19,122	9,066
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə xalis reallaşdırılmamış (zərər)/gəlirlər		(1,029)	78
<b>Cəmi kapital</b>		<b>68,093</b>	<b>59,144</b>
<b>Cəmi öhdəliklər və kapital</b>		<b>111,505</b>	<b>88,506</b>

**Şirkətin İdarə Heyətinin adından maliyyə hesabatlarını imzalayan və buraxılmasına icazə verən şəxslər:**

Ülviyyə Cabbarova  
Baş icraçı direktor  
İdarə Heyətinin sədri

Murad Süleymanov  
Baş Maliyyə direktoru  
İdarə Heyətinin üzvü

**11 aprel 2016-cı il**

**MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR ÜMUMİ GƏLİR HAQQINDA HESABAT**

**31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə**

	<b>Qeydlər</b>	<b>2015</b>	<b>2014</b>
Ümumi sığorta haqları		65,036	49,377
Təkrarsığortaçılara ötürülmüş sığorta haqları		(13,809)	(8,137)
<b>Xalis sığorta haqları</b>		<b>51,227</b>	<b>41,240</b>
Qazanılmamış sığorta haqları ehtiyatında dəyişiklik, təkrarsığorta çıxılmaqla		(5,274)	(2,185)
<b>Qazanılmış sığorta haqları, təkrarsığorta çıxılmaqla</b>		<b>45,953</b>	<b>39,055</b>
Sığorta hadisələri üzrə xərclər, təkrarsığorta çıxılmaqla		(30,220)	(29,039)
Haqq və komissiya gəliri, xalis	19	501	387
Subroqasiya gəliri		186	211
<b>Sığorta fəaliyyətinin nəticələri</b>	<b>18</b>	<b>16,420</b>	<b>10,614</b>
İşçilərlə bağlı xərclər	20	(5,553)	(4,040)
Ümumi və inzibati xərclər	21	(2,297)	(1,708)
Marketinq və reklam xərcləri		(667)	(575)
Köhnəlmə və amortizasiya xərcləri	10	(327)	(253)
<b>Əməliyyat xərcləri</b>		<b>(8,844)</b>	<b>(6,576)</b>
İnvestisiya gəliri	22	7,531	5,987
Dəyərsizləşmə zərərləri	8, 9, 11	(115)	(983)
Məzənnə fərqindən gəlir / (zərər), xalis		7,200	(3)
Digər gəlir / (xərclər)		84	(7)
<b>Mənfəət vergisi xərcindən əvvəl mənfəət</b>		<b>22,276</b>	<b>9,032</b>
Mənfəət vergisi xərci	15	(4,920)	(1,732)
<b>İl üzrə mənfəət</b>		<b>17,356</b>	<b>7,300</b>
<b>Digər ümumi (xərc) / gəlir</b>			
<i>Sonrakı dövrlərdə mənfəət və ya zərəyə yenidən təsnifləşdirilməli olan digər ümumi (xərc) / gəlir:</i>			
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə reallaşdırılmamış (zərərlər) / gəlirlər		(1,383)	62
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə (zərərlər) / gəlirlərin vergiyə təsiri	15	276	(12)
<b>Sonrakı dövrlərdə mənfəət və ya zərəyə yenidən təsnifləşdirilməli olan xalis digər ümumi (xərc) / gəlir</b>		<b>(1,107)</b>	<b>50</b>
<b>İl üzrə cəmi gəlir</b>		<b>16,249</b>	<b>7,350</b>

**KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**

**31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə**

Qeydlər	Səhmdar kapitalı	Bölüşdürülməmiş mənfəət	Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə reallaşdırılmamış gəlirlər/(zərərlər)	Cəmi kapital
<b>31 dekabr 2013-cü il</b>	<b>40,000</b>	<b>7,757</b>	<b>28</b>	<b>47,785</b>
Səhmdar kapitalının artırılması üçün pul vəsaitinin yatırılması	16 10,000	-	-	<b>10,000</b>
Dividendlər	16 -	(5,991)	-	<b>(5,991)</b>
İl üzrə cəmi gəlir	-	7,300	50	<b>7,350</b>
<b>31 dekabr 2014-cü il</b>	<b>50,000</b>	<b>9,066</b>	<b>78</b>	<b>59,144</b>
Dividendlər	16 -	(7,300)	-	<b>(7,300)</b>
İl üzrə cəmi gəlir	-	17,356	(1,107)	<b>16,249</b>
<b>31 dekabr 2015-ci il</b>	<b>50,000</b>	<b>19,122</b>	<b>(1,029)</b>	<b>68,093</b>

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT**

**31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə**

	<b>Qeydlər</b>	<b>2015</b>	<b>2014</b>
<b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
Yığılmış sığorta haqqı		60,605	47,117
Ödənilmiş təkrarsığorta haqqı		(10,723)	(5,805)
Sığorta hadisələri üzrə verilmiş ödənişlər		(31,434)	(28,835)
Sığorta hadisələri üzrə alınmış ödənişlər, verilmiş ödənişlərdə təkrarsığortaçıların payı		423	257
Ödənilmiş haqq və komissiya		(333)	(162)
Alınmış haqq və komissiya		492	288
Ödənilmiş marketinq və reklam xərcləri		(594)	(558)
İşçilərlə bağlı ödənilmiş xərclər		(4,484)	(3,604)
Ödənilmiş ümumi və inzibati xərclər		(2,310)	(1,714)
Alınmış subroqasiya gəliri		186	211
Xarici valyuta ilə əməliyyatlardan reallaşdırılmış xalis zərərlər		-	(7)
<b>Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri</b>		<b>11,828</b>	<b>7,188</b>
Ödənilmiş mənfəət vergisi		(2,489)	(1,946)
<b>Əməliyyat fəaliyyətindən əldə edilmiş xalis pul vəsaitləri</b>		<b>9,339</b>	<b>5,242</b>
<b>İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
Alınmış faiz gəliri		6,330	5,280
İnvestisiya qiymətli kağızlarının alınması		(19,769)	(17,495)
Kredit təşkilatlarında yerləşdirilmiş məbləğlər		(36,611)	(35,650)
Kredit təşkilatları tərəfindən geri ödənilmiş məbləğlər		29,943	26,564
İnvestisiya qiymətli kağızlarının satılması və geri alınmasından daxilolmalar		21,744	13,285
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması		(754)	(389)
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin satılmasından daxilolmalar	10	74	40
<b>İnvestisiya fəaliyyəti üzrə əldə edilmiş / (istifadə edilmiş) xalis pul vəsaitləri</b>		<b>957</b>	<b>(8,365)</b>
<b>Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
Səhmdar kapitalının emissiyasından daxilolmalar	16	-	10,000
Ödənilmiş dividendlər	16	(7,300)	(5,991)
Satış və geri alma əməliyyatları		(17)	(4)
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə (istifadə edilmiş) / əldə edilmiş xalis pul vəsaitləri</b>		<b>(7,317)</b>	<b>4,005</b>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri	6	1,948	-
Kredit təşkilatlarından alınacaq məbləğlərin bir hissəsi kimi təsnif edilmiş pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri		-	(964)
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artma / (azalma)</b>		<b>4,927</b>	<b>(82)</b>
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə</b>	6	<b>2,646</b>	<b>2,728</b>
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna</b>	6	<b>7,573</b>	<b>2,646</b>

Şirkətin yerinə yetirdiyi qeyri-nağd əməliyyatlar aşağıdakılardan ibarətdir:

	<b>Qeydlər</b>	<b>2015</b>	<b>2014</b>
<b>Əməliyyat fəaliyyətindən əldə edilmiş xalis pul vəsaitləri</b>			
Frontinq müqavilələri üzrə ümumi sığorta haqları və təkrarsığortaçılara ötürülmüş sığorta haqları		2,337	1,987
Faiz gəliri üzrə mənbədən tutulan vergi		697	567

5-49 səhifələrdə əlavə edilən qeydlər hazırkı maliyyə hesabatlarının tərkib hissəsidir.